

Uğur qazanmağın sırrını istedadla zəhmətin vəhdətində görən aktyor

O, səksən yeddi illik ömrünün altmış il-dən çoxunu səhnəyə həsr etdi. Bu illər ərzində 200-dən çox obrazı səhnə ömrü verdi...

Ağahüseyin Cavadov 1894-cü il aprelin 22-də Bakının Xirdalan kəndində (indiki Xirdalan şəhəri) dünyaya gəlib. Anası Hürmət xanımın ən böyük arzusu onu savadlı insan kimi görmək idi. O, oğlunu təhsil alması üçün əvvəlcə mollaxanaya aparıb. Sonra Ağahüseyin Cavadov Bakıda, "Səadət" məktəbinde oxuyub. Həmin məktəbi 1919-cu ildə bitirib. Maddi vəziyyəti ucbatından təhsilini davam etdirməyib. Ailesini dolandırmaq üçün tacir yanında işləməyə başlayıb.

Ağahüseyin Cavadov vaxt, imkan tapan kimi ona əsrrəngiz bir aləm kimi görünən teatra gedir, böyük maraqla tamaşalara baxırdı. Aktyorlar Sidqi Ruhulla, Mirzəağa Əliyev, Cahangir Zeynalov və Hacıağə Abbasovun səhnədə oynadıqları rollar onu heyran edirdi. Səhnəyə çıxmak, həmin görkəmli sənətkarlarla tərefmütqabili olmaq o vaxtlar Ağahüseyin Cavadov üçün arzudan daha çox xəyal idi. Amma xəyalının həqiqətə çevrildiyi günlər gəldi...

Ağahüseyin Cavadov 1920-ci ildə Azərbaycan Hərbi Komissarlığının Siyasi İdarəsinin yaratdığı teatrın Azərbaycan bölməsində aktyor kimi fəaliyyətə başladı. Bölməyə Sidqi Ruhulla rəhbərlik edirdi. Həmin teatrdə "Bəxtsiz cavan", "Ac həriflər", "Xor-xor", "Dursunəli və ballıbadı", "Molla Cəbi", "Daşım-daşım" tamaşalarında səhnəyə çıxdı. Ağahüseyin Cavadov oynadığı ilk komik rollarla tamaşaçıların alqışlarını qazandı.

O, 1921-ci ildə yeni yaradılmış Bakı Türk Azad Tənqid-Təbliğ Teatrına dəvət olundu. Həmin teatrdə hazırlanın tamaşalarda ifa etdiyi rollar Ağahüseyin Cavadova daha böyük uğurlar gətirdi. Bakı Türk Azad Tənqid-Təbliğ Teatrinin adı sonralar dəfələrlə dəyişdirildi. Ağahüseyin Cavadov həmin teatrın truppasında fəaliyyətini yeni, yaddaqalan rolları ilə davam etdirdi.

1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatri təşkil olundu. Ağahüseyin Cavadov bu teatra dəvət edildi. Musiqili Komediya Teatrinə ilk rolu "O olmasın, bu olsun" tamaşasında Məşdi İbad oldu. Sonralar həmin teatrın səhnəsində "Beş manatlıq gəlin" də Kəblə Hüseynoli, "Toy ki-mindir?" də Uzun, "Lənkəran xanın vəziri" ndə Xan, "Arşın mal alan" da Soltan bəy, "Evliyəkən su-bay" da Kəblə Qubad, "Qızıl gül" də Nadir və digər bir-birindən fərqli, maraqlı həm epizodik, həm də əsas rolları oynadı.

Ağahüseyin Cavadov 1942-ci ildən Məşədi Əzizibəyov adına Azərbaycan Dövlət Akademik Milli Dram Teatrinin truppasına qoşuldu. Ömrünün



sonuna dek həmin teatrda çalışdı. Aktyor Milli Dram Teatrinin səhnəsində "Məhəbbət" də Məmməşov, "Toy" da Dəmirçi Musa, "Xoşbəxtlər" da Bərbərzadə, "Nişanlı qız" da Mirzə Salman, "Almaz" da Ocaqqulu, "Dönüş" də Xasməmməd, "Solğun çıçəklər" də Həmzə, "1905-ci ildə" də İmamverdi, "Həyat" da Cəlal, "Yaxşı adam" da Soraq kişi, "Cavansır" də Qənimət, "Mənim günahım" da Almurad və başqa rollarla tamaşaçıların qarşısına çıxdı.

Aktyorluq bacarığını kino sahəsində nümayiş etdirmək imkanı da oldu. O, 1955-ci ildə ilk dəfə "Bəxtiyar" filminde Rza roluna çəkildi. Həmin il ekranlaşdırılan daha bir filmde - "Görüş" də isə Əbülfəz rolunu canlandırdı. Sonralar "O olmasın, bu olsun" da Bəy, "Qızmar günəş altında" da Pirioğlu, "Əhməd haradadır?" da Əhməd, "Kölgələr sürünlür" də Elmi işçi, "Bir qalanın sırrı" ndə Rəmmal, "Şehrli xalat" da Vəzir, "Şəriki çörək" də Xirdavatçı, "İştintaq davam edir" də Həsən dayı, "Mən ki, gözəl deyildim" də Zeynalov, "Bizim Cəbiş müəllim" də neft satan, "Bakıda küleklər osır" də Sərnişin, "Qərib cinlər diyarında" da Qaraşad rollarına çəkildi.

O, aktyor kimi uğur qazanmağın sırrını istedadla zəhmətin vəhdətində görürdü. Ona görə deyirdi: "İstedad anadangəlmə olur. Elə ilk dəfə səhnəyə çıxanda başa düşdüm ki, teatra həvəs göstərmək, istedad kifayət etmir. Sənətdə qalmaq üçün özünə qarşı yüksək tələbkarlıq və işdə inad göstərmək də vacibdir".

Ağahüseyin Cavadovun əməyi yüksək dəyərləndirildi, 1931-ci ildə Əməkdar artist, 1938-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görüldü.

O, 1981-ci il iyulun 20-də dünyasını dəyişdi. Vəfatından uzun illər keçsə də, bu günlərin tamaşaçıları Ağahüseyin Cavadovu filmlərimizin bənzərsiz komik qəhrəmanı kimi tanırıv və sevirlər.

**Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"**